

Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin
“ ____ ” _____ 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № ____

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
MALİYYƏ BAZARLARINDA ƏMƏLİYYATLAR DEPARTAMENTİ HAQQINDA**

Ə S A S N A M Ə

BAKI - 2024

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarında əməliyyatlar departamenti (bundan sonra - Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin və daxili komitələrin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə fəaliyyətini əlaqələndirir.

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ

Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankın pul siyasətində müəyyən olunmuş istiqamətlər çərçivəsində daxili maliyyə bazarlarında əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan Respublikasının maliyyə bazarlarının inkişafını dəstəkləməkdən ibarətdir.

3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI

Departamentin əsas funksiyaları aşağıdakılardır:

3.1. Mərkəzi Bankın pul siyasətinin aralıq hədəflərinin bazar əməliyyatları vasitəsilə reallaşdırılmasının təmin edilməsi;

3.2. daxili maliyyə bazarlarının monitoring və təhlilinin həyata keçirilməsi;

3.3. daxili maliyyə bazarının inkişafının təşviqində iştirak edilməsi;

3.4. Departamentin həyata keçirdiyi bütün növ əməliyyatlar üzrə hüquqi bazanın yaradılmasının və daim təkmilləşdirilməsinin təmin edilməsi, fəaliyyət istiqamətlərinə aid hüquqi aktların layihələrinə rəy verilməsi;

3.5. Departamentin büdcə layihəsinin hazırlanması və icrasının təmin edilməsi;

3.6. Departamentə aidiyyəti üzrə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması;

3.7. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

4. DEPARTAMENTİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏ OLUNMASI

4.1. Departamentin təşkilati strukturu aşağıdakı şöbələrden ibarətdir:

4.1.1. Monetar əməliyyatlar şöbəsi;

4.1.2. Maliyyə bazarlarının təhlili və hesabatlığı şöbəsi.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departament direktoru işdə olmadıqda onun səlahiyyətlərini direktor müavini (olduqda) həyata keçirir, bu şərtlə ki, rəhbərlik tərəfindən direktor vəzifəsinin icrası şöbə rəislərindən birinə və ya digər şəxsə həvalə edilməsin.

4.3. Departamentin nomenklatur vəzifəli şəxsləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən və ya İdarə Heyətinin müəyyən etdiyi qaydada vəzifəyə təyin və vəzifədən azad olunurlar.

5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

5.1. Monetar əməliyyatlar şöbəsi:

5.1.1. daxili maliyyə bazarlarında xarici valyutanın manata qarşı alqı-satqısı əməliyyatlarını (valyuta müdaxiləsini), Mərkəzi Bankda xidmət olunan beynəlxalq təşkilatların və digər müştərilərin tapşırığı ilə bankdaxili konvertasiya əməliyyatlarını aparır;

5.1.2. Mərkəzi Bankın pul siyasəti çərçivəsində depozitlərin cəlb olunması və yerləşdirilməsi üzrə əməliyyatlar aparır;

5.1.3. Mərkəzi Bankın pul siyasəti çərçivəsində Mərkəzi Bankın qiymətli kağızlarının buraxılışını, yerləşdirilməsini və tədavülünü həyata keçirir;

5.1.4. qiymətli kağızlar bazarında digər qiymətli kağızların alqı-satqısı, repo və əks-repo əməliyyatlarını, veksellərin yenidən uçotunu aparır;

5.1.5. Azərbaycan Respublikasının maliyyə agenti kimi dövlət istiqrazları ilə bağlı investisiya xidmətlərini göstərir;

5.1.6. daxili maliyyə bazarlarında törəmə maliyyə alətləri ilə əməliyyatlar aparır;

5.1.7. Mərkəzi Bank tərəfindən banklara yenidən maliyyələşdirmə kreditlərinin, sonuncu instansiya kreditoru kimi kreditlərin, dövlətə kreditlərin, habelə Mərkəzi Bankın işçilərinə istehlak kreditlərinin verilməsi üzrə əməliyyatları aparır;

5.1.8. Mərkəzi Bank tərəfindən banklara kreditlərin və Mərkəzi Bank işçilərinə istehlak kreditlərinin verilməsi üçün kredit, ipoteka, girov və zəminlik müqavilələri də daxil olmaqla qanunvericiliyin tələblərinə müvafiq qaydada rəsmiləşdirilmələrin aparılmasını təmin edir;

5.1.9. manatın xarici valyutalara qarşı rəsmi məzənnələr bülletenini hazırlayır;

5.3.10. valyuta hərəqlərində təqdim olunmuş sifarişlərin istifadə istiqamətlərinə dair

məlumatları toplayır;

5.1.11. Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların kredit öhdəlikləri üzrə qarantıya və zəmanətlərin verilməsi üzrə müraciətlərə baxılması və rəsmiləşdirilməsini təmin edir;

5.1.12. maliyyə bazarlarının inkişafı məqsədilə maliyyə bazarları alətlərinin tətbiqini (o cümlədən, beynəlxalq təcrübədə) araşdırır və yeni alətlərin tətbiqi barədə təkliflər verir;

5.1.13. rəhbərliyin tapşırığı ilə səlahiyyətinə aid məsələlər üzrə arayışlar və materiallar hazırlayır;

5.1.14. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

5.2. Maliyyə bazarlarının təhlili və hesabatlığı şöbəsi:

5.2.1. daxili maliyyə bazarlarının, o cümlədən təminatlı və təminatsız bazarda bağlanmış əqdlərin və həmin əqdlər nəticəsində formalaşan indekslərin monitorinqini həyata keçirir, müşahidə olunan proseslərin təhlilini aparır və əsas meylləri qiymətləndirir;

5.2.2. bank sisteminin qısamüddətli likvidliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirir;

5.2.3. Mərkəzi Bankın bank sektoru likvidliyinin idarə edilməsi ilə bağlı apardığı əməliyyatların həcminə dair təkliflər verir;

5.2.4. daxili maliyyə bazarlarında Mərkəzi Bankın əməliyyatları və banklararası əməliyyatlar üzrə hesabatlığı təşkil edir;

5.2.5. bankların ABŞ dollarının manata qarşı gündəlik nağd mübadilə əməliyyatları haqqında operativ hesabatlığı təşkil edir, nağd mübadilə əməliyyatları üzrə alış/satış məzənnələrinin monitorinqini aparır;

5.2.6. bankların müxbir hesablarının, Mərkəzi Xəzinədarlıq hesabının və Mərkəzi Bankda xidmət olunan digər dövlət təşkilatlarının hesablarının gündəlik monitorinqini aparır və hesablardakı əsas dəyişiklikləri təhlil edir;

5.2.7. rəhbərliyin tapşırığı ilə səlahiyyətinə aid məsələlər üzrə arayışlar və materiallar hazırlayır;

5.2.8. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

6. YEKUN MÜDDƏALAR

6.1. Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.

6.2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Bankın İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli qərarı (protokol №40) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarında əməliyyatlar departamenti haqqında Əsasnamə" ləğv edilir.

Mərkəzi Bankın sədri

Taleh Kazımov